



foto - 3x4 sm

CV

Adı: Şadoglan

Soyadı: Cabbarov

Ünvanı: Bakı şəhəri, Sumgayit Yolu, Y\X, ev 6

Təvəllüdü: 14.03.1962

Ailə vəziyyəti: ailəli

E-mail: nefrologiya_adhti@mail.ru

Tel: Ev İş +99412 431 63 41 Mobil +99450 314 3448

Təhsili

1980-1986 - Azərbaycan Dövlət Tibb Universitet

1986-1987 - 4 saylı Əfəndiyev adına ŞKX, internatura

Elmi dərəcəsi və elmi adı

2016 Tibb elmləri namizədi

Pesə fəaliyyəti

1996 -2018 Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, nefrologiya kafedrasının assistenti

Nefrologiya kafedrasında diplomdan sonrakı tibbi təhsil sistemində kəskin bağırsağ infeksiyaları, intensiv terapiya üzrə mühazirələr seminarlar və praktiki məşğələlər, elmi məqalələr, metodiki tədris vəsaitlərinin işlənilib hazırlanması, klinik araşdırmalar, praktiki səhiyyəyə məsləhət yardımı. Kafedranın elmi tədqiqat işinin məsul icraçı

Kafedrada həkim müdavimlərlə praktiki məşğələlər, seminarlar, klinik araşdırmalar, metodiki tövsiyələrin işlənilib hazırlanması və elmi məqalələr, kafedranın kuratoru.

Nefrologiya kafedrasının elmi fəaliyyətində iştirak, ədəbiyyatın toplanması, tədqiqatların aparılması, tədris prosesinin təşkili

Professor və müəllim heyətinin mühazirə və seminarlarında, xəstələrin klinik baxışında iştirakı, xəstəlik tarixlərinin tərtib edilməsi, kollokviumların keçirilməsi.

1982-1987 Sumqayıt şəhər uşaq xəstəxanası, intensiv terapiya şöbəsi

İntensiv terapiya şöbəsində xəstələrin müalicəsi, eyni zamanda təxirəsalınmaz vəziyyətlərdə olan xəstələrə vaxtında düzgün tibbi yardımın təşkili

Nəşrlər

Nefrologiya sahəsində altmışa yaxın elmi işlər, eyni zamanda metodik tədris vəsaitləri, məqalələr dövrü nəşriyyatda və respublikadan kənar çap olunmuşdur.

Elmi konfranslarda iştirakı

2005- Introduction to Evidence-Based Medicine mövzusunda konfrans
2006- “Metabolik sindrom” mövzusunda trening kurs
2009- Sübutlu Təbabət və Kliniki protokolların hazırlanması mövzusunda kurs
2013- ERA-EDTA 50 Congress, İstanbul, Turkey
2014-ERA-EDTA 51th Congress, Amsterdam, May 31
2015-ERA-EDTA 52nd Congress, London, May 28-31
2015- Turkey Nefrology Conferense
2015- I международная научно-практическая конференция на тему: Проблемы, достижения по развитию нефрологии”
2016- Turkish Transplantation Society-kongress
2017-ERA-EDTA 54th Congress, June 3-6
2017- I Azərbaycan-Turkey Nefroloji Conference
2017- “Sağlam hamiləlik naminə” mövzusunda Beynəlxalq elmi-praktik konfransı

Dillər

Azərbaycan (əla), Rus (əla)

Kompüter bacarıqları

Windows XP, MS Word, MS Excel

Nəşr olunmuş elmi-işlərin siyahısı: Əlavə olunur

....

Peşəkar təcrübəsi I-li və II-li böyrək xəstəliklərinin skriningi, klinikası, diaqnostikası və müalicəsinin bacarılması. Nefrologiyada ümumi və xüsusi funksional metodların tətbiqi. Xəstələrin urgent nefroloji vəziyyətində yardımının alqoritminin bacarılması
Əvəzedici terapiya olan xəstələrin aparılması.

Səhiyyə Nazirliyinin komissiyalarında iştirakı

Əlavə 1.Nəşr olunmuş elmi işlərin siyahısı

qeyd: siyahı elektron formada institutda qəbul olunmuş formatda elmi hissədən əldə edilə bilər.